

Asiya İnkişaf Bankı və Azərbaycan

MƏLUMATƏ VƏRƏQƏSİ

Cədvəl 1. **Azərbaycan: 2013-də təsdiq olunmuş Kredit, Texniki Yardım və Qrantlar** (\$ milyon)^a

Kreditlər				
Dövlət	Qeyri-dövlət	Texniki Yardım	Qrantlar	Cəmi
150.00	50.00	–	–	200.00

– = sıfır.

^a Birgə maliyyələşməni istisna edir.

Cədvəl 2. **Azərbaycan: AİB-nin Xüsusi Fondları tərəfindən Maliyyələşən Məcmu Kredit və Qrantlar, Sektor üzrə (1966–2013)^a**

Sektor	No.	Məbləğ (\$ milyon)	% ^b
Kənd Təsərrüfatı və Təbii Sərvətlər	1	22.00	1.34
Energetika	2	187.00	11.42
Maliyyə	5	116.00	7.08
Nəqliyyat və İKT	7	757.40	46.26
Su Təchizatı və Digər Bələdiyyə İnfrastrukturunu və Xidmətləri	5	555.00	33.90
Cəmi	20	1,637.40	100.00

Cəmi ayrılan vəsaitlər \$697.5 milyon

İKT = informasiya və kommunikasiya texnologiyası.

^a İmzalanmadan önce azaldılmış və ya ləğv edilmiş kreditlər istisna edilir. Asiya İnkişaf Fondu və Digər Xüsusi Fondlardan maliyyələşmiş ham dövlət, həm qeyri-dövlət kreditlərini əhatə edir. Digər Xüsusi Fondlara Asiya Tsunami Fondu, Asiya Sakit okean regionunda fəlakət hallarına reaksiya fondu, İqlim Dəyişikliyi Fondu və Pakistanın Zəlzələ Fondu daxildir.

^b Yuvarlaqlanma aparıldığı üçün cəm uyğun gəlməyə bilər.

Cədvəl 3. **Azərbaycan: Məhsul üzrə Kumyulativ Qeyri-Dövlət Zəmanətli Maliyyələşmə**

Layihələrin Sayı	6
	Məbləğ (\$ milyon)
Kreditlər	143.00
Səhmdar kapital qoyuluşu	–
Zəmanətlər	–
B Kreditlər	–
Cəmi	143.00

– = sıfır.

Azərbaycan Respublikası 1999-cu ildə Asiya İnkişaf Bankının (AİB) üzvü olmuşdur. AİB ilə tərəfdaşlıq ilkin olaraq 2000-ci ildə təsdiqlənmiş orta əməliyyat strategiyası ilə, sonralar isə 2001-2006-cı illərdə ölkə strategiyası və proqramının beş yeni versiyası və 2010-cu ildən sonra ölkə əməliyyatlarının biznes planları ilə istiqamətləndirilmişdir.

1999-cu ildən etibarən Azərbaycan cəmi büdcəsi \$1.64 milyard olan 20 layihə krediti və 1 layihə qrantı almışdır ki, buraya \$143 milyon məbləğində dövlət zəmanəti verilməyən 6 kredit və ölkənin inkişaf proqramlarının dəstəklənməsi üçün \$14.4 milyon dəyərində texniki yardım qrantı daxildir.

AİB-nin Müstəqil Qiymətləndirmə Departamenti 2000-2011-ci illərdə ölkədə aparılmış AİB əməliyyatlarının uğurlu olduğunu hesab etmişdir. 2014-cü ildə təsdiq olunması üçün Azərbaycan üzrə 2014-2018-ci illəri əhatə edən 5 illik ölkə tərəfdaşlıq strategiyası (ÖTS) hazırlıq mərhələsindədir. Azərbaycanın gəlirləri orta səviyyədə olan ölkəyə çevrildiyini nəzərə alaraq AİB 2013-cü ildə ölkəni yenidən təsnifləndirərək, onu inkişaf etməkdə olan üzv dövlət C Kateqoriyasına aid etmişdir. Nəticədə Azərbaycanın Asiya İnkişaf Fondunun vəsaitləri hesabına AİB-dən güzəştli əsaslarla kredit almağa artıq hüququ çatmışdır.

Azərbaycan əhalisinin gəlirləri orta hesabla 2001 və 2012-ci illər arasında on dəfə artmışdır ki, bu əsasən neft gəlirləri hesabına baş vermişdir. Eyni zamanda son onillikdə yoxsulluq əhəmiyyətli dərəcədə azalmışdır. Azərbaycan 2020: Gələcəyə Baxış konsepsiyasına əsasən Azərbaycan Hökuməti 2020-ci ilədək orta gəlirlərin \$13,000 çatdırılmasını hədəfə almışdır. AİB ölkənin inkişafı ilə bağlı qoyulan hədəflərə çatmasında və hərtərəfli inkişafın təmin edilməsində yardım etmək üçün onunla apardığı işi davam etdirəcəkdir.

AİB-nin Dəstəklədiyi Layihələr və Proqramlar

Öz əməliyyatlarının başlanğıcında AİB yoxsulluğun təhlilində, strateji inkişaf planının hazırlanmasında, siyasi çərçivələrin hazırlanmasında, dövlət borcunun idarə edilməsində potensialın artırılmasında, makroiqtisadi məlumatların təhlil olunmasında, kənd yerlərinin iqtisadiyyatı üçün orta müddətli iqtisadi siyasətlərin hazırlanmasında hökumətin potensialının artırılmasına böyük yardım göstərmişdir. Sonradan AİB su təchizatı və kanalizasiya sistemi, nəqliyyat və enerji kimi seçilmiş sektorlarda Azərbaycanın kredit əməliyyatlarını genişləndirmək üçün məsləhət xidmətləri göstərmişdir.

AİB-nin yardımı Azərbaycana onun inkişaf sahəsində qoyduğu məqsədlərə çatmasında yardım etmişdir. Məcburi köçkünlər üçün layihə çərçivəsində 400-dən artıq ailənin yaşayış şəraiti yaxşılaşmış, dörd məktəb bərpa edilmiş, məcburi köçkünlərə, o cümlədən qadınlara kiçik kreditlər verilmişdir. Daşqın əleyhinə mübarizə layihəsi çərçivəsində 240,000-dən çox əhali daşqınların təsirindən müdafiə olunmuşdur. Təxminən 200 kilometr yeni və təkmilləşdirilmiş magistral və kənd yolları bütün ölkə əhalisinə fayda verəcəkdir. İkinci dərəcəli şəhərlərdə yaşayan təxminən 350,000 əhali indi yüksək keyfiyyətli və etibarlı içməli su ilə təchiz olunur. Elektrik enerjisinin ötürülməsi sisteminin genişləndirilməsi layihəsi hələ də icra olunmaqdadır, layihə çərçivəsində elektrik enerjisi

Cədvəl 4. Azərbaycan: Layihənin Uğurlu Nəticə Əmsalları

Sektor	% ^a	Qiymətləndirilmiş Layihələr/ Proqramların sayı
Kənd Təsərrüfatı və Təbii Sərvətlər	100.0	1
Nəqliyyat və İKT	100.0	2
Su Təchizatı və Digər Bələdiyyə İnfrastruktur və Xidmətləri	–	1
Cəmi	75.0	4
Təsdiqlənmiş İli		
2000s	75.0	4

– = sıfır, İKT = informasiya və kommunikasiya texnologiyası.

^a LTH və LIQH reytingləri olan bütün hallarda LQH və LIQH nominal parametrlərindən istifadə etməkə Layihə/proqramın tamamlanması haqda hesabatların (LTH-lər) məcmu nəticələri əsasında LTH-lərin qiymətləndirmə hesabatları (LQH-lər) və layihə/proqramın icrasının qiymətləndirmə hesabatları (LIQH-lər).

Mənbələr: 31 dekabr 2013-cü ilə yayılmış nominal parametrlərin əks olunduğu LTH, LQH və LIQH.

Cədvəl 5. Azərbaycan: Dövlət Zəmanətli Kredit və Qrantlar üzrə Portfel Təhlilinin Keyfiyyət Göstəriciləri, 2012–2013

Cari Kreditlərin Sayı (31 dekabr 2013 tarixinə)	8	
	2012 (\$ milyon)	2013 (\$ milyon)
Bağlanmış Müqavilələr/Öhdəliklər ^{a,b}	224.7	160.8
Ödənişlər ^a	169.1	148.3
Cari Qrantların Sayı 31 dekabr 2013 tarixinə) ^c	–	
	2012 (\$ milyon)	2013 (\$ milyon)
Bağlanmış Müqavilələr/Öhdəliklər ^{a,b}	–	–
Ödənişlər ^a	–	–
Aktual problemlili layihələr (%)	–	

– = sıfır.

Qeyd: Yuvarlaqlanma aparıldığı üçün cəm uyğun gəlməyə bilər.

^a İi ərzində müqavilə imzalanmış və ya vəsait ayrılmış kredit/qrantlar daxildir.

^b Siyasi qərarlar əsasında kreditləşmə/qrantlar istisna edilir.

^c Ancaq Asiya İnkişaf Fondu və AİB-nin digər xüsusi fondları daxildir.

təchizatının artacağı və işığın verilməsində fasilələrin aradan qaldırılacağı gözlənilir.

Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi iqtisadi səmərəliliyi və rəqabət qabiliyyətini artıracaq, eyni zamanda Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) regionu və ondan kənarda olan regionlarla Azərbaycanın qarşılıqlı əlaqələrini genişləndirəcəkdir. Şəhər nəqliyyatına təklif edilən müdaxilə çərçivəsində Bakı sakinlərinin, o cümlədən kasıb təbəqənin nəqliyyat problemlərinin effektiv, səmərəli və hərtərəfli şəkildə həll ediləcəyi və iqlim dəyişikliyinə təsirinin zəifləyəcəyi gözlənilir.

Qeyri-Dövlət Sektorundakı Əməliyyatlar

Özəl investisiyalar üçün katalizator kimi AİB qeyri-dövlət sektoru və özəl sektor layihələrinə birbaşa kreditlər, səhmdar kapitala investisiya, zəmanətlər, B kreditləri və ticarətin maliyyələşməsi şəkildə birbaşa maliyyə yardımı göstərir. Lap başlanğıcdan AİB Azərbaycan üçün qeyri-dövlət maliyyələşməsi sahəsində \$143 milyon təsdiq etmişdir ki, bu vəsait özəl sektorda altı layihə üçün ayrılmışdır. 31 dekabr 2013-cü ilə AİB-nin ölkədə özəl sektor əməliyyatları üçün cəmi ödənməmiş vəsait və öhdəlikləri \$56.7 milyon olmuşdur ki, bu da AİB-nin cəmi qeyri-dövlət portfelinin 0.8%-ni təşkil edir.

AİB-nin Ticarətin Maliyyələşdirilməsi Proqramı (TMP) ticarətin dəstəklənməsi sahəsində tərəfdaş banklar vasitəsilə zəmanət və kreditlərin verilməsi ilə bazardakı boşluqları aradan qaldırır.

2004-cü ildən etibarən TMP çərçivəsində ticarət sahəsində \$16 milyardan artıq vəsait təmin edilən və 4,000-dən artıq kiçik və orta müəssisəni dəstəkləyən 8,000-dən artıq əməliyyat aparılmışdır. 2013-cü ildə TMP çərçivəsində ticarət sahəsində 2,000-dən artıq əməliyyat vasitəsilə \$4 milyardan artıq vəsait təmin edilmişdir. TMP Azərbaycanda iki bankla işləyir, ticarət sahəsində 54 əməliyyat arasında təxminən \$44 milyon təmin etmişdir. Bazardakı boşluqların aradan qaldırılmasından əlavə, TMP-nin məqsədi inkişaf edən Asiyada özəl sektor kapitalını/ iştirakını səfərbər etməkdir. Azərbaycanda TMP vasitəsilə ticarət sahəsində təmin edilmiş \$44 milyon vəsaitin 9% qismən özəl sektor tərəfindən maliyyələşdirilmişdir.

Birgə maliyyələşmə

Birgə maliyyələşən əməliyyatlar AİB layihələrinin maliyyələşdirilməsində iştirak etmək üçün AİB-nin maliyyə tərəfdaşlarına, hökumət və ya onların qurumlarına, çoxtərəfli maliyyələşdirmə qurumlarına və kommersiya təşkilatlarına imkanı verir. Rəsmi kredit və qrantlar və B kreditləri, risklərin ötürülməsi, paralel kreditlər və AİB-nin TMP çərçivəsində əməliyyatların birgə maliyyələşdirilməsi şəkildə əlavə vəsaitlər təmin edilir.

2013-cü ilədək Azərbaycan üçün rəsmi məcmu birbaşa əlavə dəyəri (BƏD) olan birgə maliyyələşmə bir investisiya layihəsi üçün \$2.5 milyona, üç texniki yardım layihəsi üçün isə \$1.9 milyon vəsaitə bərabər olmuşdur. Azərbaycan üçün kommersiya məqsədli məcmu BƏD-in birgə maliyyələşməsi iki investisiya layihəsi üçün \$143.79 milyon olmuşdur.

Cədvəl 6. Azərbaycan: Birgə maliyyələşən layihələr, 1 yanvar 2009–31 dekabr 2013

Birgə maliyyələşmə	Layihələrin sayı	Vəsait (\$ milyon)
Layihələr	2	143.79
Kommersiya birgə maliyyələşməsi	2	143.79
Texniki Yardım Qrantları	1	1.00

1 yanvar 2009-cu il tarixindən 31 dekabr 2013-cü il tarixinədək birgə maliyyələşmə ilə olan layihələrin icmalı aşağıdakı ünvandan əldə edilə bilər www.adb.org/countries/azerbaijan/cofinancing

Tərəfdaşlıq

AİB və Azərbaycan CAREC çərçivəsində sıx şəkildə birgə işləmişlər. AİB proqramlaşdırma və layihələrin icra edilməsində inkişaf sahəsində olan digər tərəfdaşlarla da fəaliyyətini əlaqələndirmişdir. AİB-nin Azərbaycandakı Daimi Nümayəndəliyi su təchizatı və kanalizasiya sistemi layihələrini İslam İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, KfW, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi, İsveçrənin İqtisadi İşlər üzrə Dövlət Katibliyi və Dünya Bankı kimi inkişaf sahəsində olan tərəfdaşlarla müntəzəm şəkildə nəzərdən keçirir.

Öz yardımının səmərəliliyini, keyfiyyət və dayanıqlılığını artırmaq üçün AİB vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlıq edir. AİB ÖTS-nin hazırlığı zamanı vətəndaş cəmiyyəti təşkilatları ilə də məsləhətləşmə aparmışdır. Sahibkarlıq fəaliyyətinə necə başlamaq haqda qadınları maarifləndirmək üçün vətəndaş cəmiyyəti təşkilatı texniki yardım çərçivəsində cəlb olunmuşdur.

Satınalma

1 yanvar 1966-cı ildən 31 dekabr 2013-cü ilədək podratçı və təchizatçılar \$122.11 milyard dəyərində olan AİB kredit layihələri üçün 188,780 müqavilə bağlamışlar. Eyni zaman müddətində Azərbaycandan olan podratçı və təchizatçılar \$612.63 milyon dəyərində olan AİB kredit layihələri üçün 100 müqavilənin icrasına cəlb olunmuşlar.

1 yanvar 1966-cı ildən 31 dekabr 2013-cü ilədək məsləhətçilər \$5.28 milyard dəyərində olan AİB kredit layihələri üzrə 12,432 müqavilə imzalamışlar. Həmin müddətdə Azərbaycandan olan məsləhətçilər \$3.37 milyon dəyərində olan AİB qrant layihələri üçün 16 müqavilənin icrasına cəlb olunmuşlar.

Cədvəl 7. Azərbaycan: Satınalma Müqavilələrinin Payı

Maddə	2012		2013		Kumulyativ (31 dekabr 2013 tarixinə)	
	Vəsait (\$ milyon)	Cəmin %	Vəsait (\$ milyon)	Cəmin %	Vəsait (\$ milyon)	Cəmin %
Mallar, İşlər və Əlaqədar Xidmətlər	144.65	1.91	140.41	2.14	612.63	0.48
Məsləhət Xidmətləri	0.17	0.03	0.27	0.05	10.42	0.11

Cədvəl 8. Azərbaycan: AİB-nin Kredit Layihələrində İşləyən Podratçılar/Təchizatçılar 1 yanvar 2009–31 dekabr 2013

Podratçı/Təchizatçı	Sektor	Müqavilənin dəyəri (\$ milyon)
Azenco	Enerji	131.00
Gemiqaya Sirketi Ltd.	Su Təchizatı və Digər Bələdiyyə İnfrastrukturunu və Xidmətləri	105.36
Azerinsaatservis LLC	Nəqliyyat və İKT	99.39
Polat Yol Yapı Sanayə ve Ticarət AS	Nəqliyyat və İKT	73.67
Avro-Asiya Tikinti Korporasiyası "Evrascen"	Nəqliyyat və İKT	66.57

İKT= informasiya və kommunikasiya texnologiyası.

Cədvəl 9. Azərbaycan: AİB-nin Kredit Layihələrində İşləyən Baş Məsləhətçilər (Fərdi Məsləhətçilər və Məsləhət Şirkətləri), 1 yanvar 2009–31 dekabr 2013

Məsləhətçi	Bağlanmış müqavilələrin sayı	Müqavilənin dəyəri (\$ milyon)
AY Consulting Ltd.	1	1.69
BKR Isik Consulting	1	0.14
Audit-Lider Ltd.	1	0.09
Baker Tilly Azerbaijan LLC	1	0.05
Fərdi məsləhətçilər	3	0.12

1 yanvar 1966-cı ildən 31 dekabr 2013-cü ilədək məsləhətçilər \$826.5 milyard dəyərində olan AİB qrant layihələri üzrə 2,433 müqavilə imzalamışlar. Eyni zamanda Azərbaycandan olan məsləhətçilər birmilyon dəyərində olan AİB qrant layihələri üçün 1 müqavilənin icrasına cəlb olunmuşlar.

Cədvəl 10. Azərbaycan: AİB-nin Qrant Layihələrində İşləyən Baş Məsləhətçilər, 1 yanvar 2009–31 dekabr 2013

Məsləhətçi	Bağlanmış müqavilələrin sayı	Müqavilənin dəyəri (\$ milyon)
Sinam Ltd.	1	3.37

Cədvəl 11. Azərbaycan: AİB-nin Texniki Yardım Layihələrində İşləyən Baş Məsləhətçilər (Fərdi Məsləhətçilər və Məsləhət Şirkətləri), 1 yanvar 2009–31 dekabr 2013

Məsləhətçi	Bağlanmış müqavilələrin sayı	Müqavilənin dəyəri (\$ milyon)
Sidus Group	1	0.03
Fərdi məsləhətçilər	14	0.23

1 yanvar 1966-cı ildən 31 dekabr 2013-cü ilədək məsləhətçilər \$3.3 milyard dəyərində olan AİB qrant layihələri üzrə 28,709 müqavilə imzalamışlar. Həmin müddətdə Azərbaycandan olan məsləhətçilər \$0.65 milyon dəyərində olan AİB texniki yardım layihələri üçün 61 müqavilənin icrasına cəlb olunmuşlar.

Əməliyyatda Çətinliklər

Azərbaycan 2020-də ənənəvi iqtisadiyyatdan biliyə əsaslanan iqtisadiyyata keçid üçün çərçivə təmin edilir. Əsas çətinlik qeyri-neft iqtisadiyyatının çevik və davamlı inkişafına nail olmaqdır. Bu, infrastrukturun təkmilləşdirilməsini, regional iqtisadi fərqlilikləri azaltmaqla daha inklüsiiv sosial inkişafa nail olunmasını, yaxşı idarəçiliyin təşviq olunmasını, özəl sektorun inkişafı üçün mühitin təkmilləşdirilməsini nəzərdə tutur.

Energetika (bərpa olunan və bərpa olunmayan), nəqliyyat, rayonda tranzit və logistika infrastrukturunun inkişaf etdirilməsi; neft və qaz sektorunun müasirləşdirilməsi; gender bərabərliyinin təmin olunması; ətraf mühitə mənfi təsirlərin zəiflədilməsi; ərzaq təhlükəsizliyinin artırılması üçün kənd təsərrüfatının inkişaf etdirilməsi; maliyyə xidmətlərinin təkmilləşdirilməsi və genişləndirilməsi; və institusional potensial quruculuğu kimi hazırda inkişaf sahəsində Azərbaycana çətinlik yaradacağına bəzi çeşidli sektorlar və mövzular strategiyaya daxildir.

Gələcək İstiqamətlər

AİB Azərbaycanın çoxşaxəli və biliyə əsaslanan iqtisadiyyata keçidini dəstəkləyəcək, eyni zamanda çoxşaxəli inkişafa töhfə edən seçilmiş sektorlara və mövzulara diqqət verməklə davamlı və qeyri-neft sektorunun iqtisadi inkişafını dəstəkləyəcəkdir. AİB nəqliyyat, şəhər infrastrukturunu və xidmətlərini və enerji sektorunu prioritetləşdirəcəkdir.

Azərbaycanın iqtisadi inkişafının müvəffəqiyyəti və onun artan gəlir səviyyəsi AİB-nin ölkədə oynadığı maliyyə xarakterli rolunun tədricən dəyişməsinə səbəb olur. Gələcək inkişafın

davamlı olması və orta gəlir tələsindən yayınmağa yardım etmək üçün məsələlərin bilik əsaslı həll yolları çevik artacaqdır. AİB-nin Azərbaycanda apardığı sektor əməliyyatları bilik əsaslı həll yolları ilə güclənəcəkdir. Əlavə olaraq, təhsil, enerjiden səmərəli istifadənin təkmilləşdirilməsi, bankların özəlləşdirilməsi, sığorta və icarə, kənd təsərrüfatı və təbii sərvətlərin idarə olunması sahələri daxil olmaqla gələcək müdaxilələr üçün imkanlar və ya bilik əsaslı həll yolları AİB-nin iştirakı üçün yeni potensial imkanların aşkar edilməsi məqsədilə araşdırılacaqdır.

Azərbaycan və AİB haqqında

AİB-yə Üzvlülük

1999-cu ildə qoşulmuşdur

Nizamnamə Kapitalında Pay və Səsvərmədə İştirak Hüququ

Səhmlərin sayı:	47,208 (cəmi səhmlərdə 0.447%)
Səsler:	86,655 (cəmi üzvlülükdə 0.656%, Cəmi regional üzvlükdə 1.007%)
Səhm Kapitalında ümumi üzvlülük:	\$727.00 milyon
Ödənilmiş nizamnamə kapitalı:	\$36.44 milyon

AİB-nin Direktorlar Şurasında Antoni Beyker Azərbaycanı təmsil edən direktor, Riçard Sison isə Direktor Müavini.

Olli Noroyono Azərbaycan Daimi Nümayəndəliyinin Ölkə Rəhbəridir. Daimi Nümayəndəlik 2004-cü ildə açılmış, fəaliyyəti zamanı AİB və Azərbaycan Hökuməti, özəl sektor və vətəndaş cəmiyyəti iştirakçıları arasında ilkin əməliyyat əlaqələrini təmin edir. Daimi Nümayəndəlik Azərbaycanda siyasi dialoq aparır və inkişaf məsələlərində məlumat bazası kimi çıxış edir.

Azərbaycanda AİB məsələləri ilə məşğul olan hökumət qurumu Maliyyə Nazirliyi-dir.

Asiya İnkişaf Bankı haqqında

AİB 67 üzvün sahib olduğu çoxtərəfli inkişaf bankıdır ki, 48 üzv regionda, qalan 19 isə dünyanın digər hissələrində əsaslanmışdır. AİB-nin inkişaf etməkdə olan üzv dövlətlərinə yardım etmək üçün əsas alətləri siyasi dialoq, kreditlər, səhmlərə investisiyalar, zəmanətlər, qrantlar və texniki yardımdır (TY). 2013-cü ildə kreditlərin həcmi \$13.19 milyard (101 layihə) olmuş, bundan TY \$155.61 milyon (248 layihə), qrantla maliyyələşən layihələr isə \$849.02 milyon (23 layihə) dəyərinə olmuşdur. Əlavə olaraq, \$6.65 milyard rəsmi kredit və qrantlar və B kreditləri, risklərin ötürülməsi, paralel kreditlər və AİB-nin TMP çərçivəsində əməliyyatların birgə maliyyələşdirilməsi şəklində birbaşa əlavə dəyəri olan birgə maliyyələşmədən əldə edilmişdir.

1 yanvar 2009-cu il tarixindən 31 dekabr 2013-cü ilədək AİB-nin illik kreditvermə həcmi \$12.19 milyarda bərabər olmuşdur. Əlavə olaraq, AİB və xüsusi fondların vəsaitlərindən maliyyələşmiş investisiya qrantları və TY \$801.70 milyona və eyni vaxt müddətində TY-da \$165.66 milyon olmuşdur. 31 dekabr 2013-cü ildən 44 ölkədə 2,629 layihə üçün birgə maliyyələşmə istisna olmaqla artan yekunla məbləğlər kreditlərdə \$203.41 milyard, 239 qrantda \$6.46 milyard və regional TY qrantları daxil olmaqla TY qrantlarında \$4.25 milyard olmuşlar.

Əlaqə

Azərbaycanda Daimi Nümayəndəlik

45A, Xaqani Küçəsi, Landmark II
3-cü mərtəbə, Bakı, AZ1010, Azərbaycan
Tel +994 12 437 3477
Faks +994 12 437 3475
adbazrm@adb.org
www.adb.org/azerbaijan

AİB Baş Qərargahı

6 ADB Avenue, Mandaluyong City
1550 Metro Manila, Philippines
Tel +63 2 632 4444
Fax +63 2 636 2444

Maliyyə Nazirliyi

83, S. Vurğun küç.
Bakı, AZ1022, Azərbaycan
Tel +994 12 404 4699
Faks +994 12 404 4721
www.maliyye.gov.az

AİB-nin faydalı internet səhifələri

Asiya İnkişaf Bankı
www.adb.org

Asian Development Outlook
www.adb.org/publications/series/asian-development-outlook

İllik Hesabat
www.adb.org/documents/series/adb-annual-reports

Depozitar Kitabxanalar
www.adb.org/publications/depositories/aze

İnkişaf və iqtisadi göstəricilərin tam siyahısını əldə etmək üçün aşağıdakı ünvana müraciət edin:

Statistika və Məlumat Bazaları
www.adb.org/data/statistics